



Nəzarət olunan xarici müəssisə barədə

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən 01.01.2023-cü il tarixdən etibarən

Azərbaycan Respublikasının rezidenti hesab olunmayan müəssisə **aşağıdakı hallarda** “Nəzarət olunan xarici müəssisə” hesab edilir:

- ❖ Azərbaycan Respublikasının rezidenti hesab edilən şəxs özü və ya qarşılıqlı surətdə asılı olduğu rezident və ya qeyri-rezident şəxslə birlikdə birbaşa və ya dolayısı ilə xarici müəssisədə 50 faizdən çox səsvermə hüququna və ya onun nizamnamə kapitalının 50 faizindən çoxuna və ya həmin xarici müəssisənin mənfəətinin 50 faizindən çox hissəsini əldə etmək hüququna sahibdirsə və
- ❖ nəzarət olunan xarici müəssisənin mənfəətindən faktiki ödənilən vergi, Vergi Məcəlləsinə uyğun olaraq, həmin mənfəətdən ödənilməli mənfəət vergisinin 75 faizinə və ya daha aşağı hissəsinə bərabər olarsa və

Dövlət büdcəsinə ödənilməli olan
vergilər barədə ətraflı məlumatla www.taxes.gov.az
internet saytında tanış ola bilərsiniz.



❖ xarici müəssisənin illik gəlirlərinin 30 faizdən çox olan hissəsi **aşağıdakı passiv gəlirlərdən** ibarətdirsə:

- ◆ maliyyə aktivlərindən əldə edilən faiz
- ◆ əqli mülkiyyətdən əldə edilən royalti
- ◆ səhmlərin və iştirak paylarının satışından əldə edilən gəlir
- ◆ maliyyə lizinqindən əldə edilən gəlir
- ◆ sığorta, bankçılıq və digər maliyyə əməliyyatlarından əldə edilən gəlir
- ◆ heç bir iqtisadi dəyər yaratmayan mal və xidmətlərdən gəlir əldə edən müəssisələr üzrə gəlirdən.

Yuxarıda qeyd olunan hallarda həmin müəssisənin gəlirləri **Azərbaycan Respublikasında vergiyə cəlb olunur.**



Nə dəyişdi?

- Artıq vergitutma məqsədləri üçün “Nəzarət olunan xarici müəssisə” anlayışı yalnız güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatdan keçən müəssisələri deyil, Azərbaycan Respublikasının rezidenti hesab olunmayan bütün müəssisələri əhatə edir və bu müəssisələrin gəlirləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda respublikada vergiyə cəlb olunur.

Bu mexanizm əsas etibarilə passiv gəlir növlərinə (faiz, royalti və s.) münasibətdə tətbiq edilir.

Bununla yanaşı, dəyişikliyə qədər nəzarət olunan xarici müəssisənin mənfəətindən faktiki ödənilən verginin Vergi Məcəlləsinə uyğun olaraq həmin mənfəətdən ödənilməli mənfəət vergisindən 2 dəfə və ya daha çox aşağı olması nəzərdə tutulduğu halda, edilmiş dəyişikliyə görə artıq faktiki ödənilən verginin Vergi Məcəlləsinə uyğun olaraq həmin mənfəətdən ödənilməli mənfəət vergisinin 75 faizinə və ya daha aşağı hissəsinə bərabər olması nəzərdə tutulur.